



Zəfərin "Qafqaz Qartalı"

Azərbaycan, Türkiye və Gürcüstan hərbi təlimlərindən təhlükəsizlik və sülhün bərqərar olmasına xidmət edir



Son illər Azərbaycanın ordu quruculuğunda xüsusi diqqət yetirilən məsələlərdən biri də müntəzəm olaraq müxtəlif miqyaslı hərbi təlimlərin keçirilməsidir. Diqqəti cəlb edən məqam ondan ibarətdir ki, əvvəlki dövrlərdən tam fərqli olaraq on minlərlə ehtiyatda olan hərbi məkəlləfiyyətlər də təlimlərə cəlb edilir və onların hərbi ixtisaslarına uyğun təkmilləşdirilməsi həyata keçirilir. Eyni zamanda qardaş və dost ölkələrlə imzalanmış sazişlər, memorandumlar əsasında birgə təlimlər də reallaşır. Bu təlimlər xalqlar arasında dostluğun, əməkdaşlığın bir nümunəsidir.

Prezident anlaşma memorandumunu təsdiqlədi

Aprelin 23-də Prezident İlham Əliyev 2019-cu il oktyabrın 10-da Bakı şəhərində imzallanmış "Azərbaycan Respublikası Hökuməti, Türkiye Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında "Qafqaz Qartalı" xüsusi təyinatlı qüvvələrin birgə təlimi" 2017-ci ildən keçirilir. Memorandum əsasən, təlim məqsədilə ev sahibi ölkəyə götərilən təchizat və avadanlıqlar gömrük rüsumu və vergilərdən azad edilir.

İllərdən hərbi sahədə əməkdaşlıq edən Azərbaycan, Türkiye və Gürcüstan arasında "Qafqaz Qartalı" xüsusi təyinatlı qüvvələrin birgə təlimi 2017-ci ildən keçirilir. Memorandum əsasən, təlim məqsədilə ev sahibi ölkəyə götərilən təchizat və avadanlıqlar gömrük rüsumu və vergilərdən azad edilir.

Həmçinin qeyd edilib ki, anlaşma memorandumu 1 il müddətinə qüvvədə qalır və tərəflərdən birinin digərlərinə memorandumun müddətinin bitməsindən 30 gün əvvəl diplomatik kanallar vasitəsilə onu ləğv etmək niyyəti barədə yazılı olaraq bildiriş vermədiyi təqdirdə avtomatik olaraq birillik müddətə uzadılır.

Birgə təlimlər hərbi fəaliyyətin təkmilləşdirilməsinə xidmət edir

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyaafət Əsgərov qəzetişimizə açıqlamasında bildirib ki, 1995-ci il iyunun 19-da Şimali Atlantika Müqaviləsinin istirakçısı olan və "Sülh naminə tərəfdəşliq"

programmında iştirak edən dövlətlər arasında silahlı qüvvələrin statusu haqqında saziş imzalanıb.

Sazişə müvafiq olaraq 1996-cı il aprelin 4-də Türkiye və Gürcüstan, həmin ilin iyunun 10-da Azərbaycan və Türkiye hökumətləri arasında hərbi təlim, texniki və elmi sahədə əməkdaşlıq, 2011-ci il oktyabrın 26-də isə Azərbaycan və Gürcüstan arasında məxfi məlumatların qarşılıqlı mühafizəsi haqqında saziş imzalanıb. Bütün sazişləri nəzərə alaraq 2019-cu ilin oktyabrın 10-da "Azərbaycan Respublikası Hökuməti, Türkiye Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında "Qafqaz Qartalı" xüsusi təyinatlı qüvvələrin təliminə dair" Anlaşma Memorandumu imzalanıb.

Komitə sədrinin sözlərinə görə, bu, regionda xüsusi təyinatlı qüvvələrin imkanlarının sinxronlaşdırılması və koordinasiyasını asanlaşdırmaq məqsədi ilə Azərbaycan, Türkiye və Gürcüstanın müvafiq qüvvələri arasında hər il qarşılıqlı əsasda keçirilən çoxmillətli təlimdir. Anlaşma Memorandumun məqsədi təlimin fəaliyyət sahələrinin təsis edilməsi, təlimə evsahibliyi edən ölkənin təlimin icra, dislokasiya və dislokasiyasını deyişmə mərhələləri ilə bağlı xüsusi təyinatlı qüvvələrə ölkə ərazisində olduğu müddədə destək göstərməkdir. Eyni zamanda bu memorandumda "Qafqaz Qartalı" xüsusi təyinatlı qüvvələrin hüquqi statusu, yurisdiksiyası müoyyən olunub, giriş və çıxış prosedurları, vergi, öhdəlik və digər məsələlər öz əksini tapıb.

Ziyaafət Əsgərov qeyd edib ki, memorandum Milli Məclisə ratifi-



kasiya olunmadan əvvəl xüsusi təyinatlı qüvvələrin həm Gürcüstan, həm Türkiye, həm də Azərbaycanda müxtəlif təlimləri keçirilir: "Təlimlərin keçirilməsindən məqsəd hər üç dövlətin qüvvələrinin fəaliyyətinin sinxronlaşdırılması və icra mexanizmini təkmilləşdirmək, bir-birinə dəstək vermek, təlimlərin sayını getdikcə çoxaltmaq, yeni texnologiya və metodologiyaların öyrənilməsidir". Azərbaycan Silahlı Qüvvələri sazişlər və memorandum arasında hər il qarşılıqlı əsasda keçirilən çoxmillətli təlimdir. Anlaşma Memorandumun məqsədi təlimin fəaliyyət sahələrinin təsis edilməsi, təlimə evsahibliyi edən ölkənin təlimin icra, dislokasiya və dislokasiyasını deyişmə mərhələləri ilə bağlı xüsusi təyinatlı qüvvələrə ölkə ərazisində olduğu müddədə destək göstərməkdir. Eyni zamanda bu memorandumda "Qafqaz Qartalı" xüsusi təyinatlı qüvvələrin hüquqi statusu, yurisdiksiyası müoyyən olunub, giriş və çıxış prosedurları, vergi, öhdəlik və digər məsələlər öz əksini tapıb.

Komitə sədrinin sözlərinə görə, memorandum əsasən iştirakçı dövlətlər bir-birindən öyrənir və hərbi fəaliyyətlərini təkmilləşdirirlər. Əsas məqsəd regionda təhlükəsizlik və sülhün bərqərar olmasıdır. Əgər hər hansı hadisə baş verərsə, iştirakçı dövlətlərin xüsusi təlim keçmiş qüvvələri bir-birinə dəstək olacaq: "Bilərsiniz ki, 44 günlük Vətən məharibəsində xüsusi təyinatlı qüvvələrimiz xüsusi fərqləndilər. Bu qüvvələrin təlimlərdə öyrəndikləri, onlara aşılan metodların nəticəsi Şuşanın, eyni zamanda digər torpaqlarımızın işğaldan azad olunmasına

özünü göstərdi. Hər bir ordu işlek olmalıdır. Buna uyğun olaraq Azərbaycanın bütün qoşun növləri müxtəlif vaxtlarda təlimlər keçirlər. Bu da ordunun daha işlek, çəvik olması və istenilən təhlükəyə, təhdidə cavab verməsi üçün vacibdir. Bizim ordu təsadüfən dünyannın 50 ordu-sundan biri deyil, ordumuzda müasir silah, texnologiyalar var, zabit və osgər heyəti həmin texnologiyaları mənimsemir, döyük qabiliyyətlərini artırırlar. Hər də elm sahəsidir, daim inkişaf etməlidir".

Ziyaafət Əsgərov vurğulayıb ki, Azərbaycan dövlət müstəqilliyini əldən etdiğindən sonra 1994, 1996 və 2010-cu illərdə Türkiye ilə hərbi əməkdaşlığı dair müqavilələr imzalayıb: "Türkəyə NATO dövlətidir və hərbi sahədə çox böyük təcrübəsi var. Biz də bu təcrübədə bəhrələnirik, o cümlədən Türkiye və Gürcüstan arasında da hərbi sahədə əməkdaşlıq var. Hesab edirəm ki, bu anlaşma memorandumu hər üç dövlətin silahlı qüvvələrinin daha da təkmilləşdirilməsi, yeni texnologiya və metodların mənimsemələsi, ümumiyyətə, hərbi təlim metodologiyasının təkmilləşdirilməsi

xımdan uzun illər davam edəcək". Komitə sədri düşünür ki, memorandumun beynəlxalq hüquqi əhəmiyyəti də var. Təsadüfi deyil ki, sənəddə həm hüquqi status, həm də yurisdiksiyadan söhbət gedir.

Təlimlərin keçirilməsinin qanuniləşdirilməsi vacib idi

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev qəzetişimə açıqlamasında bildirib ki, məhz Şuşanın azad olunmasında xüsusi təyinatlı qüvvələrin müstəsna rolu olduğu üçün "Qafqaz Qartalı" təlimləri ilə bağlı layihənin müzakirəsinin Şuşada keçirilməsi çox mühüm məsələdir.

Bu o deməkdir ki, xüsusi təyinatlı dəstələrin göləcəkdə də Azərbaycan Ordusunun tərkibində olmasına böyük ehtiyac var və bu sahədə ciddi addımlar atılmalıdır.

Deputat qeyd edib ki, komando tipli hərbi hissələrin yaradılması, bu hissələrdə çəvik hərbi əməkliyatların aparılması çox mühüm məsələdir və silahlı qüvvələrin təkmilləşdirilməsi günün tələbidir: "Hər

üç dövlətin dağ, quru, su və havada döyük təpşiricilərini yerinə yetirmək imkanına malik xüsusi təyinatlı qüvvələri var. Düşünürəm ki, silah, taktika, həmçinin strategiyanın NATO standartlarına uyğun təkmilləşdirilməsi əhəmiyyətlidir. Bu baxımdan təlimlərin keçirilməsinin qanuniləşdirilməsi vacib idi, çünkü bununla təlimlərin gələcəkdə üç dövlətin ərazisində keçirilməsinə hər hansı maneə qalmayacaq".

Arzu Nağıyev bildirib ki, Azərbaycan və Türkiye arasında hərbi sahədə əməkdaşlıq uzun illərdən davam edir. Onun sözlərinə görə, bu, həm kadr potensialının yetişdirilməsi, həm yeni silahların əldə edilməsi, həm hibrid və kibər mühərbiyələrin aparılması, həm də silahlardan istifadə edərək döyük təktikasının yenidən hazırlanması istiqamətində həyata keçirilir. Bu gün Azərbaycan Ordusu ən mükəmməl silahlarla təchiz olunub. Eyni zamanda ən mühüm strateji məsələni həll etmək üçün ciddi addımlar atır və burada etalon kimi Türkiye Ordusunun döyük strategiyası və taktikası da əsas götürülür.

Üç qonşu ölkənin birgə əməkdaşlığının ən yüksək zirvəsi

Hərbi ekspert Ədalət Verdiyev qəzetişimə bildirib ki, erməni terrorun son illərdə Türkiyənin cənub sərhədləri ilə bərabər, Qafqazda aktivləşməsi Azərbaycan, Gürcüstan və Türkiyəni birgə təlimlər keçirməyə sövg edir. Hər üç qonşu ölkə "Efes" təlimləri çərçivəsində əməkdaşlıq ətsələr də, bəzi təhlükəsizlik məsələləri xüsusi təyinatlıların fərqli formata malik "Qafqaz Qartalı" təlimlərini də sınaqdan keçirməsi zəruri edir.

Ekspert deyir ki, "Qafqaz Qartalı" təlimlərinin 2017-ci ildən başlanılib. Burada hər üç ölkənin xüsusi təyinatlı bölməleri bir-biri ilə təcrübə məbadilisi həyata keçirir, fərqli

və yeni silahlı mübarizə üsullarını paylaşır, birgə təlimlər həyata keçirirlər. Təlimlər üç qonşu müttəfiq ölkənin birgə əməkdaşlığının ən yüksək zirvəsi kimi dəyərləndirilir.

Ədalət Verdiyev hesab edir ki, Türkiyənin uzun illər fasiləsiz olaraq PKK terroru ilə qarşı-qarşıya qalması, terror təşkilati ilə mübarizə aparması, Azərbaycan və Gürcüstanın Ermənistan tərəfindən ərazi iddialarına məruz qalması, Tovuz hadisələri zamanı və ondan sonra müddətdə ermənilər tərəfindən mövcud enerji və infrastruktur layihələrinin təhdid altında alınması üç dövlətin bu istiqamətde birgə fəaliyyətini uzaqlaşdırmasını tələb edir. Birgə hərbi təlimlər məhz bölgədəki PKK və Ermənistanın fəaliyyətindən irəli gələn zərurətdir. Buna görə də bölgədə adıçəkilən təhdidlərin mövcud olduğu müddət ərzində buna bənzər təlimlərin keçirilməsi qəçiləndir.

Bu təlimlərdə şərti düşmənin məhv edilməsi, girovların azad edilməsi, yaralıların təxliyəsi, düşmənin hava hücumundan müdafiə vasitələrinin sıradan çıxarılması və s. kimi vəzifələr yerinə yetirilir. Ekspertin fikrincə, istənilən halda hər üç ölkənin əməkdaşlığı, o cümlədən hərbi və hərbi-texniki sahədə münasibətlərinə son illərdə artan dinamika müşayiət olunur: "Üç dövlətin müsər dünyadakı təhdid və çağırışlara qarşı birgə fəaliyyəti bundan sonra da davam etdirəcəyi və səylərinin birləşdiricəyi gözənlənilir. Birgə səylər, təlimlər heç bir halda bize qarşı təhdid tərətməyən hər hansı ölkəyə tərəf istiqamətləndir. Bunlar yalnız ölkələrin mövcud sərhədləri çərçivəsində ərazi bütövlüyünün təmin edilməsi, təhdidlərin ən qısa müddədə və birgə aradan qaldırılması məqsədilə həyata keçirilir".